

MƏTBUAT TARİXİ**Üzeyir bəy Hacıbəyli və "Molla Nəsrəddin" jurnalı****Gülbəniz Babayeva**

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan.

E-mail: gulbeniz_babayeva@mail.ru

Annotasiya. Məqalədə Azərbaycan milli operasının banisi, bəstəkar, pedaqoq, yazıçı, dramaturq, publisist Üzeyir bəy Hacıbəylinin "Molla Nəsrəddin" satirik jurnalındaki fəaliyyəti tədqiqatı cəlb edilir. Ü.Hacıbəylinin çoxchətli yaradıcılığının bir istiqaməti da onun publisistik yaradıcılığı təşkil edir. O, 1906-ci ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalında "Filankəs", "Bala uşaq", "Çoban", "Xoca Ləla", "Millat tərəfdarı" və başqa gizli imzalarla çıxış etmişdir. Ü.Hacıbəyli xalqın istək və arzularının ifadəçisiniçərvilən "Molla Nəsrəddin" jurnalında qaldırılan içtimai-siyasi, sosial problemlərin həlli istiqamətində görülən işlərdə Cəlil Məmmədquluzadə və bütövlükde mollahəsərəddinin ideyalarını dəstəkləyir. Bu realist-satirik jurnalın əslubundakı sadəlik və aydınlıq, kəskin ifşa edici gülüş, lakonizm, ideya zənginliyi Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb edirdi. Buna görə də özünün dərin məzmunlu, orijinal publisist yazılarını "Ordan-burdan" başlığı altında "Molla Nəsrəddin" jurnalının səhifələrində dərc etdirməklə bu mətbu organın haqq səsinə səs verirdi. Məqalədə Üzeyir bəy Hacıbəyli xalqımızın milli-mənəvi döyərlərinin qorunması uğrunda fəal mübarizə aparan, elmən, mədəniyyətin inkişafına, intibahına, toskamənə təminat yaradan ədəbiyyat və incəsənətin yüksəlişində misilsiz xidmətlər göstəran bir ziyanlı kimi dayanırdır.

Açar sözlər: Üzeyir bəy Hacıbəyli, "Molla Nəsrəddin" jurnalı, "Filankəs", publisistika, milli ideal, məqalə, felyeton, satirik miniatür

Məqalə tarixçəsi: göndərilib – 20.03.2020; qəbul edilib – 01.04.2020

Üzeyir bəy Hajibayli and the journal "Molla Nasreddin"**Gulbaniz Babayeva**

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS, Azerbaijan.

E-mail: gulbeniz_babayeva@mail.ru

Abstract. The article involves the activities of the founder of the Azerbaijan National Opera, composer, teacher, writer, playwright, publicist Üzeyir bəy Hajibayli in the satirical journal "Molla Nasreddin". One of the directions of versatile activity of U.Hajibayli is his publicistic activities. He appeared in the journal "Molla Nasreddin", published in 1906, under the leadership of Jalil Mammadguluzade, with secret signatures like "Filankəs", "Bala ushag", "Choban", "Khoja Lala", "Supporter of the nation" and others. U.Hajibayli supports the ideas of Jalil Mammadguluzade and all the Molla Nasreddinists in their work on the solution of socio-political and social problems raised in journal "Molla Nasreddin", which has become an expression of the desires and aspirations of the people. Simplicity and clarity, sharp satirical laughter, laconicism and a wealth of ideas in the style of this realistic satirical journal attracted the attention of Üzeyir bəy Hajibayli. Having published his deeply content, original journalistic articles under the heading

"Ordan-burdan", he thus defended the voice of truth on the pages of the journal "Molla Nasreddin". In the article, Üzeyir bəy Hajibayli is valued as an intellectual who is actively fighting for the protection of the national spiritual values of our people, ensuring the development, revival and evolution of science and culture, and providing valuable services in the development of literature and art.

Keywords: Üzeyir bəy Hajibayli, the journal "Molla Nasreddin", "Filankəs", journalism, national ideal, article, feuilleton, satirical miniature

Article history: received – 20.03.2020; accepted – 01.04.2020

Giriş / Introduction

Azərbaycan xalqının başər mədəniyyətinə bəxş etdiyi Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, pedaqoq, yazıçı, dramaturq, içtimai xadim, milli operasının banisi kimi adını ədəbiyyat və mədəniyyət tariximizin salhəmosuna yazılmışdır. Xalqına tövənnəsiz xidmət edən Ü.Hacıbəylinin çoxchətli fəaliyyətinin bir istiqaməti da onun publisistik yaradıcılığı ilə bağlıdır. O, ədəbi fəaliyyətə publisistika ilə başlamışdır. Ü.Hacıbəyli "Azərbaycan", "Kaspı", "Həyat", "Irşad", "Tərəqqi", "Həqiqət", "İqbəl", "Yeni İqbəl" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında çoxlu sayıda məqalə, felyeton və satirik miniatürlərini dərc etdirmiştir.

Əsas hissə / Main part

XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı və mədəniyyətinin intibah dövrü olduğundan, dörvən bir çox böyük şəxsiyyətləri – Cəlil Məmmədquluzada, Mirzə Ələkbər Sabir, Firdiəs bay Koçərli, Üzeyir bəy Hacıbəyli kimi qüdrətli söz adamları məhz bu mərhələdə yaradıcılıqlarının zirvəsinə yüksəlmışlar. Bu ziyahları birləşdirən Azərbaycan məmələkətini azad, müstəqil və demokratik bir dövlət səviyyəsində görmək istəyidi. Elə buna görə də onları keçən əsrin əvvəllərində baş verən mühüm içtimai-siyasi, ədəbi-mənəvi hadisələrdən ənənəvî təsəvvür etmək qeyri-mümkün idi. Bu müqəddəs ideal Ü.Hacıbəyli ilə C.Məmmədquluzadəni də bir noqtada birləşdirmişdir. Ü.Hacıbəyli 1906-ci ildə C.Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının yazarlarından biri kimi fəaliyyət göstərirdi. "Molla Nəsrəddin" jurnalında "Adı molla, özü bəy Filankəs", "Anaş Qurbəga", "Bala uşaq", "Bızbiza", "Çoban", "Həmişə Kefili", "Xoca Ləla", "Lal uşaq", "Millat tərəfdarı", "Namusu", "Rahimsiz", "Yalancı", "Zurnaçı" və s. gizli imzalarla yazdığı publisist əsərləri ona cəsarətli, qorxmaz bir jurnalist kimi möşhurlaşdırılmışdır. Ü.Hacıbəylinin yaradıcılığı qəlbən, ruhan, manən "Molla Nəsrəddin" ədəbi məktəbənə və onun yaradıcılarına çox yaxın idi. Onu ilk satirik mətbuat organı kimi geniş səhər qazanan "Molla Nəsrəddin" jurnalına böyük rəğbəti vardı. O, 1907-ci ildə "Irşad" qəzetində dərc etdiyi bir məqələsində "Molla Nəsrəddin" jurnalını "haqq söz dənışan" bir mətbuat organı kimi yüksək dəyərləndirmişdir. Ü.Hacıbəyli xalqın istək və arzularının ifadəçisiniçərvilən "Molla Nəsrəddin" jurnalında qaldırılan içtimai-siyasi, sosial problemlərin həlli istiqamətində görülən işlərdə C.Məmmədquluzada və bütövlükde mollahəsərəddinin ideyalarını dəstəkləyirdi. Bu realist-satirik jurnalın əslubundakı sadəlik və aydınlıq, kəskin ifşa edici gülüş, lakonizm, ideya zənginliyi Ü.Hacıbəylinin diqqətini cəlb edirdi. Buna görə də özünün dərin məzmunlu, orijinal publisist yazılarının "Ordan-burdan" başlığı altında "Molla Nəsrəddin" jurnalının səhifələrində dərc etdirməklə, bu mətbu organın haqq səsinə səs verirdi. O, xalqın global problemlərini jurnalın sahifəsində işləyindən mövcud siyasiyyət çıxış yollarını da göstərirdi. Ü.Hacıbəyli hakim dairələrin dövlət idarəciliyində yol verdikləri qüsurları, nöqsanları açıq-əşkar söyleməkdən çəkinmirdi. Ü.Hacıbəylinin "Qəzet oxuyan", "Söhbət", "Müslümlərin keçmiş günlərindən", "Müsəlman intelligentinin məclisi", "Türkiyədə azadlıq", "Məclis qurmağın qaydası", "Bir firəng ilə səhbatim", "Qafqaz müsəlmanlarının açıq məktub", "Duma yaxınlaşır", "Hürriyyət-i-kələm", "Müsəlmanların hələ",

"Dövlət dumasında", "Hökumət və duma", "Müsəlman kəndlisinin siyasi səhbəti", "Stolipinin xəyalı", "Molla Nəsrəddin", "Müsəlman məclisi", "Bazar səhbəti", "Müəllimlər", "Dilimizi korlaşınlar" və s. publisistik yazılarındakı kinaya, eyham, satirik ruh, lakonizm, mətbəti dolayıstıla dərin mənə yüki yazının "Molla Nəsrəddin" ədəbi məktəbindən bəhrələndiyini göstərən dayarlı nümunalarıdır.

"Molla Nəsrəddin" jurnalına qarşı yersiz hümümlər bəzən onun bağlanması, müəyyən fasilələrlə nəşrinə gəlirib çıxarırdı. Bunu jurnalda qarşı böyük bir haqsızlıq kimi səciyyələndirən U.Hacıbəyləri yazdı: "Dövlət dumasını bağladılar... "Molla Nəsrəddin" jurnalını da bağladılar... Dövlət dumasını bağlayan hökumət oldu... "Molla Nəsrəddin" i də bağlayan hökumət oldu... Ancaq təfəvüt burasındadır ki, Dövlət dumasını bağladılar padşah əmri ilə, amma "Molla Nəsrəddin" jurnalını – danos ilə..." [4]. "Molla Nəsrəddin" jurnalının müvəqqəti bağlılığı – Qarabağlıni kədardandırırmış, yersiz hümümlərin qarşısının alınmasında o da digər tərəqqiparvar ziyahılar kimi etiraz səsini ucalıtmış və jurnalın şəhiflərindən dərc etdirdiyi yazılarla xalqa müraciət etmiş, onları haqqın, ədalətin müdafiəsinə ruhlandırmışdır.

Cəlil Məmmədquluzadənin yaxın dostu, məsləkdaşı Üzeyir bəyin "Molla Nəsrəddin" satirik jurnalı ilə six bağlılığı onu mollahəsərəddinçilər cəbhəsində özünəməxsus bir mövqədə qararlaşdırıldı. "Mollahəsərəddinçilik" anlayışını ilk dəfə ədəbi fikir aləminə gətirən də məhz Üzeyir bəy Hacıbəylidir. O, jurnalda yazılar dərc etməklə yanaşı, həm də onun fəal və ardıcıl müdafiəcisi kimi çıxış edirdi. "Molla Nəsrəddin"ə və Cəlil Məmmədquluzadəyə qarşı qara qüvvələr yersiz hümümlər edərkən o deməsidir. "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollahəsərəddinçiliyi öldürmək olmaz" [3].

1916-ci ildə Cəlil Məmmədquluzadənin "Ölüler" tragikomediyası tamaşaçı qoyularkən dövrün bir çox tərəqqiparvar ziyahılar kimi, Üzeyir bəy Hacıbəylidən bu monumental əsəri yüksək dəyərləndirərək yazır: "Ölüler" "Molla Nəsrəddin" kimi baltanı dibdən vuran bir əsərdir" [1].

Ü. Hacıbəylidən xalqımızın milli-mənəvi dəyərlərinin qorunması uğrunda fəaliyət məbarizə aparmış, elmin, mədəniyyətin inkişafına, intibahına, təkamülünə tömən yaranan əsdiyib və incasətinin yüksəlkündə misilsiz xidmətlər göstərmişdir. O, zülm və istibdəd altında azılən zəhmətəş insanların müdafiəsinə qalxır, əz publisistikasında onları istismar edənləri tənqid obyektiivləşdirir. Onlara hoqarətləşən bananları, ağır vergilər qoyub xalqın əməyini manimsaşenorları, "dılmə, ver", "danışma, ver", "tərənnümə, ver", "əşitmə, ver" deyənləri öz satirik publisistikasında mənfi tipə çevirərək geniş oxucu auditoriyasına çatdırırırdı.

Yazıcı bəzən böyük həyatı problemləri, xalqın mənəfeyinə zidd olan qəbəhələri qəmçələməq üçün çox sadə və anlaşıqlı birləşdirdi, insanları həm güldürə, həm də düşündürə biləcək kiçik satirik-yumoristik süjetlər də qururdu.

Ü. Hacıbəylinin publisistikası dövrünün an böyük ideallarını özündə əks etdirirdi. O, çar Rusiyanın 1905-ci ildə xalqa verdiyi yalançı vədələri, saxta azadlıqları bir vatandaş yanğısı ilə tənqid atəşinə tutur, çarızmın ikiyüzlü siyasetini ifşa edirdi. "Biz hamımız Qafqaz balaları" adlı məqələsində çarızmın xalqlar arasında milli adəvat toxumu səpməsinə qarşı çıxır, onları bu riyakarlığa son qoymağa çağırır. Daha Üzeyir bəyin bu fikri indi da öz aktuallığını qoruyub saxlamadı. Çünkü hazırkı dövrədə erməni millətləri tərəfindən Azərbaycanın dilbər güşəsi olan Qarabağın işğali məhz çar Rusiyasının xələfi olan imperiyaın qanlı əlli ilə həyata keçirilmişdir. Doğma Azərbaycanın azadlığı, bütövülüyü uğrunda məbarizə aparan Üzeyir bəyin ruhu nigarandır. Ümummilli liderimiz Heydər Əliyev cənabları deyir: "Üzeyir Hacıbəyov gəncliyini Şuşada keçirmişdir. Şuşa hər bir azərbaycanlı üçün əziz, müqaddas bir şəhərdir. Üzeyir Hacıbəyov daim Azərbaycanın ərazi bütövülüyü uğrunda vuruşmuşdur. 1918-1920-ci illərdə yazdığı məqələləri oxuyarkən düşünürən: o sözər bə gün üçün na qədr aktualdır! O vaxtı vəziyyət bə gün yenidən meydana çıxmışdır. Ermənistanın Azərbaycana qarşı qəşəbkarlığı, torpaqlarımızı əla keçirmək cəhdini və vətənpərvər insanlarınımızın ölkəmizi qorunması o vaxt da belə olmuşdur. Üzeyir Hacıbəyov o vaxt bu yolda çalışmışdır, bu gün də təsəssüf ki, tarix belə gətirmişdir. Biz hamımız birlikdə Üzeyir Hacıbəyov kimi insanların qoyduğu yol ilə gedərək, Azərbaycanın müstəqilliyini, Azərbaycanın ərazi bütövülüyünü qoruyub saxlamağa çalışıñq" [5, s.297].

Üzeyir Hacıbəylinin publisistik yaradıcılığı 1918-1920-ci illərdə istər məzmun və ideya, istərsə də problematika baxımından yeni bir mərhələyə daxil oldu. O, bu illərdə öz fəaliyyətini xalqın milli ideallarını, azadlıq və müstəqillik uğrunda məbarizəsinə genişiyi ilə əks etdirir "Azərbaycan" qəzətində gerçəkləşdirirdi. Azərbaycan milli publisistikasının strateji məbarizə xəttində xalqın galacığının tömənçiçəsi olan böyük bir ictimai-siyasi konsepsiya Üzeyir Hacıbəylinin yaradıcılığı üçün də səciyyəvi idi. O, qəzətə aparıcı janrı kimi mühüm yer tutan publisistikasının bütün imkanlarından sənətkarlıqla faydalandırırdı. İctimai-siyasi, ədəbi, tarixi, dini, mənəvi-xəlaqı, hüquqi və s. mövzularda qələmə aldığı məqələlərində Azərbaycanın təleyükli problemlərini on plana çəkirdi. "Azərbaycan" qəzətinin publist məbarizəsinin önündə gedən Ü. Hacıbəylidən əsasən respublika parlamentindəki hadisələrin şərhini verən "Hesabat" janrlı yazılar xüsusi yer verirdi. Bu publisistik yazılar içərisində Azərbaycanda milli orduyun yaradılmasına və erməni daşnaklarının Qarabağ və Naxçıvanda tərəfdarı vəandalızına, qırğın və fəlakətlərə qarşı xalqı milli birliliyə səsləyən dəyərli yazılar daha çox diqqəti cəlb edir. Ü. Hacıbəylidən siyasi publisistikasında xalqı Azərbaycanın müstəqilliyini, suverenliyini, azadlığını qorumaq naməni vahid cəbhədə birləşməyə, milli hamrəliyə səsləyen əsərlərin çağdaş dövrümüz üçün də olduqca aktualdır. Onun "Qara təhlükə" adlı məqələsində Azərbaycanda işgalçılıq siyasetini bərpə etməyə cəhd edən Denikin və onun taradərlərinin müstəmləkəçilik siyasetini tənqid obyektivləşdirir. Ü. Hacıbəylidən məqəldə erməni daşnakları və istilaçı çar generalı Denikinlə yanaşı, Azərbaycanın istiqətlərimi süqut etmətgə çalışı, daxildəki düşmən dayırmannına su tokən separatçı qüvvələrin iç üzünü açıb ifşa edərək yazardı. "Bir Denikin var ki, bizi xaricdə təbəeddə edir. Bir çox denikinlər var ki, içimizə dolub, on xətarlı yerdə gizlədə bəzi qorxudurlar" [8].

Ü. Hacıbəylidən publisistikasının mühüm bir istiqamətini də onun Azərbaycan diplomatiyasının dünya arealında genişlənməsinin qarşısını alan qüvvələrə hasil etdiyi məqələlərdir. Bu baxımdan "Səddi-İskəndər" məqəlesi çağdaş dövrlə yaxından səslişir. Bu gün də Azərbaycan xalqını beynəlxalq alma "vəhşi", "qanıçan", "mədəniyyətsiz" şəkildə təqdim etməyə cəhd göstərən erməni daşnakları keçən əsrin əvvəllərində də bu qarayaxma kampaniyasından riyakarsına istifadə etmişdir. Ü. Hacıbəylidən məhz məqəldə xalqımızı qarşı aparan bu məkrili siyasetinə arxasında hansı hıyloların gizləndiyini yazış bəyən etmişdir. O, "Səddi-İskəndər" məqələsini Azərbaycan numayandı heçyənin Fransaya sülh konfransına getdiyi ərefədə qələmə almış və Azərbaycan diplomatiyasının qarşısında mançaya çevrilən qüvvələrin pozuculuq fəaliyyətini "İskəndər səddi" adlandıraq onlan qarşılara, məkrili siyasetini ifşa etmişdir.

Ü. Hacıbəylidən bir çox məqədə və felyetonlarını Dövlət Dumasının fəaliyyəti ilə əlaqələndirmişdir. Bəzən o, Dumanın yarıtmaz fəaliyyətini, bəzən isə xalqın Dumaya seçkilərdə passiv mövqədə dayanmasını satirik bir dille, cyhamla nəzərə çatdırır və ironik tərzdə "məsləhətlər" vərir: "Siz heç yerindən tərəppəməyin. Duma üyz gəndarmak, filən eləmək sifirlerini bilmərə başınızdan çıxardin və o fikirlər ağlinıza gələndə, həmşə səytənə lənat oxuyun... Bax, mən sizin yaxşılığınız deyirəm: hərgəl istəyin ki, hər iki dünyada rusvayı-cahan olmayıb, o dünyada da, bu dünyada da üzüag olasınız – Duma adı tutulunda qulaqlarınızı yumun və seki gün vəcvinizdən çələ çıxməyin. O günü sohərdən axşama kimi yatin, elə bilin ki, oruc tutmuşsunuz" [9]. Ü. Hacıbəylidən bu satirik "məsləhətlər"i mövzu və ideya baxımından C. Məmmədquluzadənin "Nəsihat" ("Camaat vəkillərə") felyetonu ilə yaxından səslişir.

"Molla Nəsrəddin" əslubunu, dəst-i-xətti, satirik ifadə tarzını öz publisistik fəaliyyətində uğurla inkişaf etdirir. Ü. Hacıbəylidən "Hürriyəti-kələm" felyetindən yazır: "Hürriyəti-kələm, hürriyəti-səxsiyyə, hürriyəti-ictimai, hürriyəti-mətbuat, hürriyəti-vicdan. Həmin bu beş hürriyətin üstündə bir çox qanlar töküldü, canlar güdəzər getdi.

Cəmaat dedi:

- Alacağam.
- Hökumət dedi:
- Verməyəcəyəm.
- Cəmaat dedi:
- Öləşən də alacağam.

Hökumət dedi:

- Olşan də verməyəcəyəm" [7].

Felyetonda hər bir sözün lügəvi mənasını özünəməxsus şəkildə açıqlayan ədib mətbuat azadlığına da satirik bir yozum verərkən yazar: "Qəzeti həlim aşının qazanı bilib olınə galanı içənə doldurmaqə və ağızına galanı ona yazdırmağa hüriyyəti-mətbuat deməzlər... İndi baxın görün hüriyyəti-mətbuat nəyə deyərlər" [7].

"Molla Nəsrəddin" jurnalında geniş yer tutan "Atalar sözü" rubrikası Ü.Hacıbəyli yaradıcılığında da xüsusi önem daşıyır. Folklor qaynaqlarından bəhrələnən ədib xalq deyimlərinə parodiya-lar edərək ona yeni məzmun orijinallığı və forma zənginliyi verir: "Müsəlmanlarda bir məsələ var, deyirlər ki, "Ağac bar gətirdikə başını aşağı tutar. Amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onları "ağacları" bar gətirdikə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəyidiyi zaman başlarını aşağı tuturlar ki, qapızı yurana "rahat" olsun" [6].

Elm, təhsil, məktəb masolələri da Üzeyir böyün xüsusi önem verdiyi problemlərdəndir. Dini xurafatı, mövhumiyyəti yayınlayan, fırıldaqçı mollaları ifşa edən satirik əsərlərini o "Molla Nəsrəddin" jurnalında dərc etdirərək xalqını qəflətdən oyandırmağa səsləyirdi. Elə bu məqsədlə də jurnalda "Ordan-burdan" başlıqlı silsilə yazılar verir, öz həmvətənlərini elmlə, savadlı, xalqına fayda vera biləcək hər vətəndaş kimi görmək istəyirdi. Eyni zamanda bu silsiləyə daxil olan "Sual-cavab" formalı yazınlarda "Molla Nəsrəddin" əslübu aydın şəkildə görünürdü. Məsələn:

"Sual. Dünənə hamidən çox azadlığı sevən adam kimdir?

Cavab. Rusiyanın baş vaziri Stolipin...

Sual. Dünənə hamidən az dərə çəkən adamlar kimdir?

Cavab. Zəngəzur acları..." [10].

Göründüyü kimi, Ü.Hacıbəyli satirik bir dilla, kinaya yolu ilə antitezalıq yaradaraq zalim və qəddar Stolipinin azadlığın qənimi olduğunu nəzərə çarpdırır, erməni vandalizminin qurbanına çevrilən, acliq və səfələtləndən azyiyət çəkən Zəngəzur əhalisinin acınacaqlı durumunu da gözönünde canlandırır.

Ü.Hacıbəylinin publisistikası həm də bədii təsvir və ifadə vasitələrinin zənginliyi ilə yüksək sənətkarlıq nümunəsidir. Onun satirik tarzda, obrazuş şəkildə, satırlarla eyhamlarla Azərbaycanı müstəqil bir dövlət kimi görmək istəməyən müxalif qurumlara, partiyalara ünvanlanan satirik yaziçı bu cəhdətdən diqqəti calb edir: "Gözərlər var ki, dünənə qədər asır və qul olan bir milləti bu gün azad və sərbəst görəmək istəmirlər. Qulaqlar var ki, lal edilmiş bir millətin dilinin bu gün açılıb da söz söyleməsinə eşitmək istəmirlər. Qolqlar var ki, bir əsrəndən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər" [2].

Nəticə / Conclusion

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Üzeyir böyün Hacıbəylinin milli təcəssübkeşliyi, vətənpərvərliyi, doğma Azərbaycanına sədəqəti hər bir vətən övladı üçün böyük bir iibrət dərsidir. Xalqımıza tükənməz bir mənəvi irs qoyub gedən dahi sənətkarın olməz ideyalarını yaşatmaq hər bir azərbaycançının həyat devizinə çevriləməlidir.

Ədəbiyyat / References

1. "Açıq söz", 1 may 1916, №173.
2. "Azərbaycan" qəzeti, 18 kanuni-avval 1918, №56.
3. "Irşad" qəzeti, 21 fevral 1908, №22.
4. Filankos. Ordan-burdan. "Irşad" qəzeti, 12 iyun 1907, №109.
5. Heydər Əliyev. Dünya korifeylərinin öncülü (Ü.Hacıbəyovun 110 illik yubileyində nitq). Ədəbiyyatın yüksək borcu və amali. Bakı, Ozan, 1999.
6. Ü.Hacıbəyli. "Atalar sözü", "Irşad" qəzeti, 1907.
7. Ü.Hacıbəyli. "Hüriyyəti-kəlam". "Irşad" qəzeti, 1907.

8. Ü.Hacıbəyli. "Qara təhlükə", "Azərbaycan" qəzeti, 10 həzirən 1919, №200.

9. Ü.Hacıbəyli. "Səddi-İskəndər". "Azərbaycan" qəzeti, 26 həzirən 1919, №212.

10. Ü.Hacıbəyli. "Sual-cavab". "Irşad" qəzeti, 1907.

Üzeyir bək Gadjibəyli və jurnal "Molla Naşredin"

Gülbeniz Babaeva

Doktor filosofii po filologii

Institut literaturey imeni Nizami Gянджеvi HANA. Azerbaycان.

E-mail: gulbeniz_babayeva@mail.ru

Резюме. В статье привлекается к исследованию деятельность основателя азербайджанской национальной оперы, композитора, педагога, писателя, драматурга, публициста Узеир бека Гаджибейли в сатирическом журнале "Молла Насреддин". Одним из направлений разносторонней деятельности У.Гаджибейли является его публицистическое творчество. Он в журнале "Молла Насреддин", опубликованном в 1906 году под руководством Джалила Мамедгулузаде, выступал под такими тайными подписями, как "Филанкес", "Некто", "Бала ушаг", "Пастух", "Ходжа Элэз", "Сторонник нации" и другие. У Гаджибейли поддерживал идеи Джалила Мамедгулузаде и всех молланасреддинцев в их работе по решению общественно-политических и социальных проблем, поднятых в журнале "Молла Насреддин", ставшем выражением желаний и чаяний народа. Простота и ясность, острый сатирический смех, лаконизм и богатство идей в стиле этого реалистического сатирического журнала привлекли внимание Узеир бека Гаджибейли. Под заголовком "Ордан-бурдан" опубликованы свои глубоко содержательные, оригинальные публицистические статьи на страницах журнала "Молла Насреддин", он, таким образом, отстаивал голос правды. В статье Узеир бек Гаджибейли оценивается как интеллигент, активно борющийся за защиту национально-духовных ценностей нашего народа, обеспечивающий развитие, возрождение и эволюцию науки и культуры, оказывающий ценные услуги в развитии литературы и искусства.

Ключевые слова: Узеир бек Гаджибейли, журнал "Молла Насреддин", "Филанкес", публицистика, национальный идеал, статья, фельетон, сатирическая миниатюра